



Salatlar

Qızardılmış qızıl balıqla Nicoise salati
konfit üslubunda pomidor, bildirçin yumurtası və marinadlanmış tərəvəzlər

Kobb salati

blu pendiri, xaşlanmış yumurta və qırmızı soğan halqaları ilə

Mozarella salati

qızardılmış tərəvəzlər və nar bəkməzi

Kunoa salati

Təzə tərəvəzlər və toyuq filesi ilə

Qızıl balıq ruleti

krem-pendir və xiyar ilə

Dana ətindən Tartar

Konfit üsulu pomidor, rukolla və parmesan ilə

Sezar salati

Sezar sousu ilə kahı, suxarı və parmezan pendiri

salatlara əlavə :

qaynadılmış krevetlər

qıldə qızardılmış toyuq

To Start...

16 Grilled salmon Nicoise salad
marinated vegetables quail egg and tomatoes confit

14 Cobb salad
blue cheese, poached eggs and red onion rings

18 Mozzarella salad
grilled vegetables and pomegranate reduction

12 Quinoa salad
fresh vegetables and chicken breast

20 Smoked salmon roulade
with cucumber and cream

16 Traditional beef Tartare
rucola, tomato confit and parmesan

10 Caesar salad
romaine lettuce with Caesar dressing, baguette croutons and shaved parmesan

add to your salads :

7 poached prawns

4 grilled chicken



Isti qəlyanaltılar

Kish Loren

ispanaq və hissə verilmiş hinduşka
limonlu krem və mesklum saladı ilə

Qızıl balıq piroqu

tar-tar sousu ilə

Qızardılmış mozzarella

reyhan və pomidorlu sous ilə

Ördək ətindən jele

portağal marmeladı, bulka tostu ilə

Şorbalar

Göbələk şorbası

Pomidor şorbası pendirli sendviç ilə

Doğramac qırmızı bibər və reyhanla

Günün şorbası

Hot White City

16 Kish Loren

with spinach and smoked turkey served with
lemon cream and mesklum salad

18 Salmon fish cake

served with Tartare sauce

12 Crusty Mozzarella fritters

served with basil and tomato deep

14 Duck rilette

with orange marmalade and brioche toast

Soups

6 Mushroom soup

6 Tomato soup with cheese sandwich

5 Cold yogurt soup with grilled bell peppers and
basil

5 Soup of the day



Əriştələr

Qaymaqlı rizotto

zukkini və reyhanlı pesto ilə

Dəniz məhsulları

reyhan və pomidorlu rizotto

Fettuçini

krevet və tomatlı sugo

Ispanaqlı ravioli

qaymaqlı reyhan sousu ilə

Spagetti Bolonez

parmezan pendiri və konfit üslubu ilə
hazırlanmış pomidor

Pizza

Margarita

Ev üsulu pizza pomidor və mozzarella ilə

Əlavə edə bilərsiniz :

ənginar/ yaşıl və ya qara zeytun/ bibər/
göbələk/ soğan/ rukkola/ badımcın/ zukkini/
qızardılmış dana əti/ qızardılmış toyuq
filesi/ salami(donuz ətindən)/ hinduşka
ətindən vetçina/ ançous/ tuna/ avokado

parma vetçina/ buffalo mozzarella/ krevet

Pasta

13 Creamy risotto

with zucchini and basil pesto

19 Seafood risotto

with basil and tomatoes

17 Fettuccini

with prawns and tomato sugo

15 Spinach ravioli

with creamy basil sauce

14 Spaghetti Bolognese

with parmesan cheese
and confit tomato

Pizza

12 Margherita

Home made pizza with tomato and mozzarella

Add your toppings:

Artichoke/ green or black olives/ capsicum/
mushrooms/ onion/ rucola/ aubergine/
zucchini/ roast beef/ grilled chicken breast/
salami(pork)/ turkey ham/ anchovies/ tuna/
avocado

parma ham/ buffalo mozzarella/ shrimp



Əsas yeməklər

Qrildə hazırlanmış qızıl balıq filesi
təzə kartof, cəfəri və zukkini ilə

Tavada hazırlanmış mal ətindən tenderloin
qaymaqlı bibər və qarğıdalı sousu,
tərəvəz və kartof qratini ilə

Kievsayağı toyuq
göbələk və yağ ilə içlənmiş
lobya və trufel qaymaqlı kartof ilə

Balıq və çipslər
yüngül yağlanmış xan balıq filesi,
Fri kartofu və Tartar sousu

Xəzər klassikası

Düşbərə

İspanaq salata
Zirinc və qatıq ilə

Yarpaq dolması
qatıq ilə

Gürzə

Toyuq ləvəngisi
qoz, gavalı turşusu ilə içlənmiş
balqabaq və düyü ilə

“Boulevard” Main

22 Grilled salmon fillet
with new potatoes, parsley sauce and
zucchini

28 Pan roast beef tenderloin
with creamy green pepper corn sauce
vegetables and potato gratin

16 Chicken Kiev
stuffed with mushrooms and flavored butter
with haricot beans and truffle creamy potato

16 Fish and chips
lightly buttered sea-bass fillet served with
French fries and Tartare sauce

Caspian classic

6 Dushbara soup

5 Wilted spinach salad
with zirinç and yogurt sauce

12 Wine leave dolma
with yogurt

10 Gurza

12 Chicken levengi
stuffed with walnut and plum sauce
served with pumpkin and rice



Sendviçlər

Dana əti ilə sendviç

Iceberg kahısı və pomidor, kərəviz, köklü və kələmli salat, qızardılmış kartof

Big Boy burgeri(250qr)

patty cörəyi arasında dana əti, xırçıldayan bekon, soğan halqaları, qızardılmış yumurta və aioli sousu (D)

Philli steyk sendviçi

qızardılmış steyk və soğan, göbələk, xiyar turşusu, əridilmiş pendir mini Fransız bagett çörəyində

Qızıl balıq burgeri

qızardılmış qızıl balıq, Philadelphia pendiri, iceberg kahısı, pomidor və narlı sous

White City Klub sendviçi

qara istiot dənələri ilə brioche çörəyi, hissə verilmiş hind toyuğu filesi, qızardılmış yumurta, İsveçrə pendiri və Tartar sousu

Hissə verilmiş qızıl balıqla bagel sendviçi

qaymaqlı avokado, xiyar və pomidor, ədviyyatlı mayonezlə

Sandwiches

16 Pulled beef sandwich

with Iceberg lettuce and tomato served with celery root coleslaw salad and French fries

18 Big Boy Burger (250 gr)

beef, patty, crispy bacon, onion ring, fried egg served with aioli sauce (P)

14 Philly steak sandwich

sautéed steak with onions, mushrooms, pickled cucumber and melted cheese served in a mini French baguette

14 Salmon burger

grilled salmon, Philadelphia cream cheese, iceberg lettuce, tomato and pomegranate sauce

12 White City Club Sandwich

black pepper corn brioche smoked turkey breast fried egg Swiss cheese and Tartare sauce

16 Smoked salmon bagel sandwich

creamy avocado, cucumber salad and tomatoes served with spicy mayo



Heç yerdə olmayan şirniyyatlar

Çizkeyk
çiyələk şərbəti ilə

Qəhvəli Tiramisu

Çiyələkli "Merengue" şirniyyatı

Krem Brule

Dondurma seçimi* / bir ədəd

Mövsüm meyvələri

Qədəhdə çiyələk deserti

*Xahiş olunur seçim barədə bizim
ofisiantdan məlumat alasınız

Sweets like nowhere else...

12 Cheese cake
mousse with strawberry sorbet

10 Coffee Tiramisu

11 Strawberry Merengue dessert

10 Cream Brulee

3 Ice cream selection* / per scoop

12 Seasonal fruit plate

12 Strawberry dessert in glass

*Kindly ask our waiter for the
variety of the day